

Kartmane+ Junior

1. Xidmət haqqı *1

1.1 İllik

Birinci kart 0 AZN/USD/EUR

İkinci kart 5 AZN/USD/EUR *2

2. Nağd vəsaitin çıxarılması

2.1 Rabitəbank Bankomat və POS -terminallarından

ATM 1%, min 1 AZN/USD/EUR *3

POS 0.5%, min 1 AZN/USD/EUR *4

2.2 Ölkənin digər maliyyə-kredit təşkilatlarının Bankomat və POS-terminallarından

ATM 1%, min 1 AZN/USD/EUR *3

POS 1.5%, min 5 AZN/USD/EUR *4

2.3 Xarici ölkənin maliyyə-kredit təşkilatlarının Bankomat və POS-terminallarından:

ATM 1,5% min. 3 AZN/USD/EUR

POS 1,5% min. 5 AZN/USD/EUR

3. Nağd vəsaitin mədaxili

3.1 AZN valyutalı karta ATM-dən vəsaitin mədaxili (Cash in)

0

3.2 USD/EUR valyutalı karta ATM-dən vəsaitin mədaxili (Cash in)

0.5%

3.3 Ödəniş terminalları (Online və Offline: Emanat, Million, Mpay, M10 və digər) vasitəsilə ilə Fiziki şəxslərin Kartmane karta və cari hesaba nağd şəkildə ümumi mədaxil (yalnız AZN valyutalı). Təyin edilmiş limit müştərinin FİN koduna əsasən tənzimlənir.

Aylıq 1 000 AZN –dək mədaxil edildikdə Pulsuz

Aylıq 1 000 AZN – dən çox edilən hər mədaxilə görə 0.5%

4. Card to Card əməliyyatı

4.1 “Rabitəbank” kanalı ilə Rabitəbank kartlarına köçürmələr (Mobile APP, Telegram BOT)

RB kartlarına card to card və top up 5 000 AZN/USD/EUR-dək pulsuz olmaqla

0.5%, min 1 AZN/USD/EUR

4.2 “Rabitəbank” kanalı ilə ölkədaxili digər bank kartlarına köçürmələr (Mobile APP, Telegram BOT)

1%, min 1 AZN/USD/EUR *3

4.3 "Rabitəbank" kanalı ilə Mastercard MoneySend və Visa Direct sistemləri vasitəsilə ölkəxarici bank kartlarına köçürmələr (Mobile APP, Telegram BOT)	1.5% min. 5 AZN/USD/EUR
4.4 Digər kanallar vasitəsilə ölkədaxili və ölkəxarici göndərən tərəfindən tutulan xidmət haqqı	1%, min.1 AZN/USD/EUR

5. Top up əməliyyatları

5.1 M10 terminalı vasitəsilə top up əməliyyatlarının icra olunması	Aylıq 3 000 AZN/USD/EUR və 10 dəfəyədək məxaric edildikdə - Pulsuz Aylıq 3 000 AZN/USD/EUR və 10 dəfədən çox edilən hər məxaricə görə - 0.5%
5.2 Digər banklar vasitəsilə top up və kredit ödənişləri əməliyyatlarının icra olunması	Aylıq 3 000 AZN/USD/EUR –dək məxaric edildikdə Pulsuz Aylıq 3 000 AZN/USD/EUR – dən çox edilən hər məxaricə görə 1 %
5.3 Rabitabank kartları arasında top up və kredit ödənişləri əməliyyatlarının icra olunması	Aylıq 5 000 AZN/USD/EUR –dək card to card və top up edildikdə Pulsuz Aylıq 5 000 AZN/USD/EUR – dən çox edilən card to card və top up görə 0.5 %

6.Uniqe Tipli Əməliyyatlar *5

6.1 (Azart/Mərc oyunları/Quasi-cash-elektron pul kisələrinin balansının artırılması/Lotoreya) təşkil edən İnternet saytlarında və POS-terminallarda	3% min. 5 AZN/USD/EUR
7.Cash By Code əməliyyatı	1% min. 1.5 AZN/USD/EUR
8.Konvertasiya	0.5%

9.Əlavə Xidmətlər

9.1 Kartın təcili hazırlanması üçün əlavə xidmət haqqı	10 AZN/USD/EUR
9.2 Bütün kart məhsulları üzərində çap olunan son 4 rəqəmin müştərinin istəyinə uyğun və sistemin icazə verdiyi rəqəmlə əvəz edilməsi	50 AZN/USD/EUR
9.3 Kart itirildikdə və ya zədələndikdə xidmət haqqı	5 AZN/USD/EUR
9.4 Kartın ünvana çatdırılması üzrə xidmət haqqı (Filialın yerləşdiyi şəhər daxilində)	5 AZN

9.5 Kartın ünvana çatdırılması üzrə xidmət haqqı (Filialın yerləşdiyi şəhərdən kənar ərazilərə)	10 AZN
9.6 PIN Change/Erase əməliyyatları	Pulsuz
9.7 3D Secure xidməti	Pulsuz
9.8 SMS-məlumatlandırma	5 AZN (aylıq)

10. Overdraft

10.1 Overdraft üzrə yaranan borcu Banka Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməyən halda, Bankın Overdraft borcu məbləğinə tətbiq etdiyi illik faiz dərəcəsi.	2%
---	----

11. Etiraz ödəmələr üzrə ərizələrin baxılması (chargeback): *6

11.1 Chargeback (Ölkəxarici)	30 AZN/USD /EUR
11.2 Pre Arbitraj	30 AZN/USD /EUR

QEYD

*1. Müştəri VISA Kartmane Junior və ya VISA Kartmane Gamer kartın Led variantını sifariş versə kartın əlavə xidmət haqqı 20 AZN olacaq.

*2 Növbəti illər üzrə Kartmane hesabında xidmət haqqı tutulan aydan öncəki 1 təqvim ayının hər günün sonu qalıq ən azı 300 AZN/USD/EUR (blokda olan vəsait gün sonu qalığa təsir etmir) və ya illik dövriyyə (hesaba mədaxil olan vəsaitlər və dövriyyə hesablanan ilin başa çatmasına son 5 gün qalmış edilən ödənişlər nəzərə alınmır, dövriyyə dedikdə-nağdsız riteyl və e-com dövriyyə nəzərdə tutulsun) ən azı 2000 AZN/USD/EUR və artıq olduğu halda həmin il üçün xidmət haqqı tutulmur.

*3 ölkə daxili istənilən ATM və ölkə daxili digər bank kartlarına card to card əməliyyatları ayda cəmi 500 AZN/USD/EUR pulsuz

*4 Rabitəbank POS Cash terminallarından Visa Rewards Kartmane Junior Məhsulunda ayda cəmi 5000 AZN/USD/EUR pulsuz, Visa İnfinite Kartmane Junior məhsulunda tamamilə pulsuz.

*5 Bu tipli komissiya kazinoların POS-terminallarında və internet şəbəkəsində kazino kimi qeydiyyatdan keçmiş ticarət və ya xidmət göstərən obyektlərində aparılmış əməliyyatlara aiddir.

*6 Ölkədaxili ATM əməliyyatları istisna olunur